

"Biz bunu vandallıq və  
barbarlıq kimi qiymətləndiririk"



"SKAD" raket ortamanzilli ballistik raketcidir və nüvə başlıqlarla daşıya bilmək iqtidarındadır. Ümumiyyətlə, son dövrlerdə dünyədakı hərbi əməliyyatlara baxsaq görərək ki, 500 mindən artıq sakini olan şəhərə qarşı ballistik və böyük dağıncı gücə malik raketin atılması şox nadir hallar- dan biridir.

Adilet.az xəber verir ki, bu- nazırda Gəncədə olan Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyaset məsələləri şöbəsinin müdürü Hikmat Hacıyev deyib. "Bələ böyük dağıncı gücə malik raketlərə təcavüz etmək onların əsl mahiyətini göstərir. Görüntünüz kimi, bu orzidə hər hansı bir hərbi obyekti, hər hansı bir hərbi zorutu ilə yoxdur. Bu onu göstərir ki, Ermenistanın hərbi-siyasi robbərləri üçün hər hansı manevi, etik qaydalar, dünən siyasiyasına xas olan baryerlər yoxdur. Biz bunu vandallıq və barbarlıq kimi qiymətləndiririk", - deyə Prezidentin köməkçisi qeyd edib.

**Bu bir xalq qəzeti**



# ƏDALƏT

Qurucusu:  
Adil Mınbaşyev

Gündəlik hüquq qəzeti

Qəzet 1990-ci ilin  
iyulundan çıxır

№ 138 (5798) 13 oktyabr 2020-ci il

Qiyməti 30 qəpik

[www.adalat.az](http://www.adalat.az)

## "Paşinyan psixoloji sarsıntılar keçirir"



Bax:şəh-2

Kreml Dağılıq Qarabağla bağlı  
razılaşmaları yüksək qiymətləndirir



Kreml Dağılıq Qarabağla bağlı  
razılaşmaları yüksək qiymətləndirir.  
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirik ki, rəsmi Moskva vəzifəsi diq-  
qətə izleyir: "Biz nazirler arasında temaslar nəticəsində  
əldə olunmuş humanitar fasilə barədə qərarın qəbul olun-  
masında göstərlərin anlayışı yüksək qiymətləndirir. Hə-  
sab edirik ki, əldə edilən razılaşmaların icra olunması  
gələcəkdə döyüş əməliyyatlarının tam dayandırılması və  
münaqişənin tənzimlənməsinin siyasi-diplomatik vasitə-  
lərinə keçidi üçün çox vacibdir".

Mətbuat Şurası Rusyanın  
media ictimaiyyətinə  
müraciət ünvanlayıb

Bax:şəh-2

Oxucuların nəzərinə!

Pandemiya ilə əlaqədar sərt karantin rejimi uzadıldı-  
ğına görə qəzətimiz bu ay həftədə 3 dəfə - 2, 4, 6-ci  
gündür çap olunacaq. Buna görə oxucularımızdan üzr  
istəyirik.

Hulusi Akar: "Gəncəyə hücum  
görə cavab verəcəklər"



Ermenistanın mülki insan-  
lara hücum etməsi yeni  
fakt deyil. Ermenistan  
hər zaman son dərəcə  
təcavüzkar davranışdır, in-  
sanlıq və müharebə ci-  
nayıtları töredir.

Adilet.az xəber verir  
ki, bu- Nazirin sözlərinə görə, Ermenistan bunu artıq verdış  
halına getirib: "Ermenistan rehbərliyi ilə mövzuda çox  
ehtiyatsız davranışdır. Gösterilən dəstək bunları son dərəcə  
qudurdub. Nə qanuna, nə də insani deyərləri hörmət  
edirlər. Təessüf ki, Gəncəye və digər bəy böyük yaşayış  
məntəqəsinə amansızcasına hücum etdilər və hücumlu-  
rına davam edirlər. Bunlar həm də atəşkesin pozulması  
deməkdir. Bir gün həm tarix, həm də beynəlxalq hüquq  
şəhərində cavab verəcəklər".

Xarici diplomatlar erməni  
işgalçlarının cinayətlərini  
öz gözləri ilə gördülər

Bax:şəh-3

**Mehriban Əliyeva:**  
"Dünya birliyini bu hadisələrə  
laqeyd qalmamağa çağırıram"

Bax:şəh-2

**Gəncə icra hakimiyyəti:  
Şəhərdə vəziyyət sabitdir**



Ötən gecədən etibar-  
on Gəncə şəhərində  
vəziyyət stabilşöb.

Bu barədə Adilet.az-a  
Gəncə şəhər icra hakimiyyətindən  
məlumat verilib.

Məlumatda bildirilir  
ki, şəhərə gələr orzindo  
atoş açılmayıb: "Həzirdə  
şəhərə vəziyyət normal-  
dır, sakitlikdir. Əhali arasında heç bir panika yoxdur, insanlar  
gündəlik işləri ilə möşkuldur. Şəhər orzisində ictimai noqliy-  
atı işləri ilə möşkuldur.

Qeyd edək ki, Ermenistan silahlı qüvvələrinin 11.10.2020-  
ci il tarixdə gec saat 02 radələrində Gəncənin mərkəzi hissəsində  
yerləşən çox mənzilli yaşayış binalarını raket atəşindən tut-  
ması noticisində 4 qadın olmaqla 9 nəfər halak olub.

16 qadın, 6 azyaşlı olmaqla 34 nəfər yaralanıb, həmçinin  
10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif toyinatlı obyektlərə ziyan deyib.

[www.adalat.az](http://www.adalat.az)

**Vaqif Dərgahlı: Ermənistanın  
"vurduğu" Azərbaycan PUA-sı  
"kukuruznik" çıxdı**

Ermeni tərəfi növbə-  
ti dəfə Azərbaycan  
Ordusunun piłotsuz  
uçuş aparmasını (PUA)  
vurduğunu elan etdi  
və həqiqi təsdiq et-  
mək üçün guya hə-  
min PUA-nın video  
kadrlarını yaydı.



Adilet.az-in məlu-  
matına görə, Azərbaycan  
Müdafiə Nazirliyinin Metbuat Xidmetinin reisi, polkovnik  
Vəqif Dərgahlı bildirib ki, bu videonun yavaşıldımlı kad-  
rlarına ötərə baxış etməklə havadan düşən və parlaq alov-  
la yanan "PUA-nın" An-2 yüngül çoxməqsədi təyyarə ol-  
duğunu deqiq görmək olar.

Sual olunur, Azərbaycan Ordusunun serəncamında en  
mütəsəsil silah növləri və en yeni hərbi texnika olduğu hal-  
da kənd tesərrüfatı üçün nəzarəde tutulmuş "kukuruznik"  
ordumuzun neyinə gerekdir?

Cəvab sadədir. Bu əsilla erməni təşviqat qrafika və  
animasiyadən istifadə etməklə erməni ictimaiyyətini al-  
datmaq, eñəcə də erməni əşqərinin fiziki cəhətdən qırılı-  
mış ehval-ruhiyəsinə və mənəvi durumunu yüksəltmək  
çünki uğursuz cəhdərər göstərir.

Bir sözü, bütün PUA-larımız sağ-salamat və döyüş si-  
rasındadır.

**Lavrov: "Atəşkəs razılaşmasına  
tam əməl olunmur"**



Qarabağda atəşkəs razı-  
laşmasına tam əməl olun-  
mur və döyüşlər davam  
edir.

Bunu Rusyanın Xarici İş-  
lər naziri Sergey Lavrov Mos-  
kvada sefərdən olmuşdur.

Lavrov bildirib ki, ötən həftə  
Moskvada Prezident Vladimir Putinin tövəbü ilə Azərbay-  
can Ermenistan arasında vacib razılaşma oldu: "Lakin  
atəşkəs razılaşmasına tam əməl olunmur. Ümid edirik ki, hə-  
rə iki torəflə tomaslar bur razılaşmanın həyata keçirilməsinə kö-  
mək edəcək".

Xatırlaqla ki, ötən həftə Moskvada Rusiya, Azərbaycan və  
Ermenistan xarici işlər nazirleri Sergey Lavrov, Ceyhun Bay-  
ramov və Zöhrəb Mnatsakanyanın tətərəfli görüşünün nəticəsi  
olaraq humanitar məqsədlərə atəşkəs elan olunub.

**Erməni təcavüzü nəticəsində  
Azərbaycanın mülki itkiləri  
açıqlandı**

"Ermenistan silahlı qüvvələrinin Azərbaycanın ya-  
şayış məntəqələrinə ağır artilleriyalardan atış aşma-  
ta görə 41 mülki şəxs həyatını itib".

Bu barədə Baş Prokurorluğun metbuat xidməti məlumat  
yayıb. Bildirilir ki, ermənilərin açdığı atəş nəticəsin-  
de 207 nəfər yaralanıb.

"1185 ev, 148 mülki obyekti və 57 çoxmərtəbeli yaşı-  
şış binası yarasız vəziyyətə düşüb", - deyə məlumatda  
qeyd edilib.

**İran Ermenistanın Azərbaycanın  
şəhərlərinə hücumlarını pisləyir**



İran İslam Respublikası  
Azərbaycanın şəhər-  
lərinə, yaşayış massiv-  
lərinə raket hücumlarını  
və dinc insanların qızıl  
yeterliliyi pisləyir.

Trend-in məlumatına  
göre, buna İranın Xarici  
İşlər Nazirliyinin mətbuat  
katibi Said Xəbibzadə de-  
yib.

S.Xəbibzadənin sözləri-  
ne görə, İran Azərbaycan və Ermenistan arasında elan  
olunan humanitar atəşkəsin pozulmasından təessüflər: "  
Beynəlxalq hüquq cərçivəsində danışqlar başlan-

ışlı olunmuş ərazilər boşaldılmalıdır".

Iran XİN rəsmisi deyib ki, Tehranda regionda davamlı  
sülhə nail olmaq üçün bu danışqları asanlaşdırmağa ha-  
zır olduğunu elan edir.

**ATƏŞKƏS - DAHA NEÇƏ İL?**

Bax:şəh-3


**Koronavirusun yayılmasına  
qarşı şəhərləri bağlamaqdan  
daha effektiv yol təklif edilib**

Koronavirusun yayılma-  
sının qarşısını almaq  
üçün şəhərlərin bağla-  
nmasından daha effektiv  
bir yol var, o da corim-  
ələr sərtləşdirilməsi-  
dir.

TASS-in məlumatına  
göre, bu barədə rusiyalı vi-  
rusoloq və professor Viktor  
Zuyev bildirib. Onun sözlərinə görə, məskə taxmaq virusdan  
qorunmanın on təsirli yoldur və əhalinin bunun əhəmiyyətini  
dərk etməsə, sort tedbirlər görülməlidir. "İqtisadiyyatla olə-  
ğlı soylərimizi qısaltmaq ehtiyac yoxdur... İşə getməyi dayan-  
dırmaq da lazım deyil, bu cür insanlar, bir sərə olkolorda olu-  
ğımı, corimələnməlidirlər", - deyə Zuyev bildirib.

Qeyd edək ki, son məlumatlara görə dünənda 37 749 569  
nəfərdə koronavirus aşkarlanıb. Virusdan 1 081 446 xəstə  
olub, 28 360 010 nəfər sağalıb.

#PrayForGanja həstəqi ilə  
bir milyondan çox tvit yazılib



#PrayForGanja həstəqi ilə  
bir milyondan çox tvit yazılib

#PrayForGanja həstəqi ilə  
bir milyondan çox tvit yazılib

#PrayForGanja həstəqi ilə  
bir milyondan çox tvit yazılib

#PrayForGanja həstəqi ilə  
bir milyondan çox tvit yazılib

#PrayForGanja həstəqi ilə  
bir milyondan çox tvit yazılib

#PrayForGanja həstəqi ilə  
bir milyondan çox tvit yazılib

#PrayForGanja həstəqi ilə  
bir milyondan çox tvit yazılib

#PrayForGanja həstəqi ilə  
bir milyondan çox tvit yazılib

#PrayForGanja həstəqi ilə  
bir milyondan çox tvit yazılib

#PrayForGanja həstəqi ilə  
bir milyondan çox tvit yazılib

#PrayForGanja həstəqi ilə  
bir milyondan çox tvit yazılib

#PrayForGanja həstəqi ilə  
bir milyondan çox tvit yazılib

#PrayForGanja həstəqi ilə  
bir milyondan çox tvit yazılib

#PrayForGanja həstəqi ilə  
bir milyondan çox tvit yazılib

#PrayForGanja həstəqi ilə  
bir milyondan çox tvit yazılib

#PrayForGanja həstəqi ilə  
bir milyondan çox tvit yazılib

#PrayForGanja həstəqi ilə  
bir milyondan çox tvit yazılib

#PrayForGanja həstəqi ilə  
bir milyondan çox tvit yazılib

#PrayForGanja həstəqi ilə  
bir milyondan çox tvit yazılib

#PrayForGanja həstəqi ilə  
bir milyondan çox tvit yazılib



# ATƏŞKƏS - DAHA NEÇƏ İL?

Xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 8-de Cənəvərəde Minsk qrupunun həmsədrliyilə görüşər keçirdi. Bu görüşün məqsədi və nəticələri barədə nə yeri, nə də xarici mətbuatda, demək olar ki, düzəməlli bərəfə informasiya verilmədi. Həmsədrlərdən kimin orda iştirak edib-ətməməsi də qaralıq qaldı. Görüşdən avvel Fransanın xarici işlər naziri Jan-İv Le Drian tərəflərinin ayın 12-de tərəflərin Moskvada görüşəcəklərin bildirdi, Ermənistan XİN-in müdafiə katibi A. Nağıldalanın həzirki məqamda rəsmi Yerevanın xarici işlər nazirlarının görüşü məsələsini nəzərdən keçirmədiyi söylədi, görüsən sonra isə C. Bayramovun həmsədrleri vəziyyətlə məlumatlaşdırması barədə bir cümləlik açıqlaması oldu. Vəssalam.

Bu məlumatlarda en maraqlı məqam evvelki iki açıqlamadır. Nəcə oldu ki, ayın 12-e nəzərdə tutulan Moskvada görüşü tez-telesik iki gün irəli əkildi və rəsmi Yerevanın xarici işlər nazirlarının görüşü məsələsini nəzərdən keçirmədiyi söylədi, görüsən sonra isə C. Bayramovun həmsədrleri vəziyyətlə məlumatlaşdırması barədə bir cümləlik açıqlaması oldu. Vəssalam.

Fransalı nazirin Moskvada görüşünün anonsunu təmərəqələr elan etməsi isə ayrı bir mezhəkədir. Bu mezhəkənin mahiyətini özündən avvel Moskvada görüşünə artıq ictimaiyyətə bəlli olan nəticələrinə qisa da olsa nəzər salmaq lazmıdır.

On saatdan artıq çəkən həmin danışçılarından sonra keçirilmesi nəzərdə tutulan mətbuat konfransının yalnız yenek sənədin oxunması vəzən olunması tez-əşyulq eləməti deyildi. Həmin sənədi oxuyan Lavrovun sıfetində yorğunluqdan çox məmənluq ifadəsi seziildi.

Danışçıların detalları barədə ictimaiyyətə heç bir məlumatın verilməməsini gərə onun nəcə keçiriləməsi barədə konkret söz söyləndi.

Birinci bənd eslinde ordumuzun mütləq üstünlüyü ilə keçirilən hərbi eməliyyatları cilolamaq cəhdindən başqa bir şey deyil. İkinci bəndə gelince həmin parametrlərin nəden ibarət olmasının özü çox yayığın anlayışıdır, qaldı ki, onun razılışdırılması olsun. Bunun dəqiq və konkret mexanizmi həq Beynəlxalq Qızılı Xaç Cəmiyyətinin özüne de məlum dəyil. Odur ki, "parametrlərin müyyətəndirilməsi" prosesinin üç gün, beş gün, yoxsa atəşəs rejiminin özü kimi illərlə çəkəcəyi ni heç kim bəri başdan söyleye bilmez.

Azərbaycan xalqının alınma təyinatlı qoymaq, işğal faktının uzaqtılmasına unutdurmaq yoluyla onu legitimləşdirmək məqsədi daşıyan son iki müddənən isə Minsk qrupu yanarlığından indiyə kimittutusu kimi tekərlər. Hələ 1994-cü ilde imzalanan deklarativ

xarakterli Bişkek protokolü və ondan bir neçə gün sonra Rusiya-Azərbaycan-Ermənistan rəsmiləri tərəfindən bağlanmış atəşəs sazişi de yuxarı-əşyə həmin principlərə əsaslanırdı. Yeganə yenilik yalnız bu "substantiv danışçılar" kəlməsindən ki, bunu da Elmar Məmmədyarovun qulqlarının cingildəməməsi xətrinə dilimizə getire bilmirik.

- Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq;

mek cətindir. Güman yalnız ehtimallara, daha doğrusu, sənəddə eksini tapan müddecelərə qalır. Həmin müddeceləri bir da bənd-bənd xatırlayaq:

- 2020-ci ilin 10 oktyabr tarixi, saat 12:00-də etibarən humanitar məqsədlərə Beynəlxalq Qızılı Xaç Komitəsinin vasitəciliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi asırlar və digər saxlanılan şəxslər və ölenlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur;

- Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq;

şəxsiyətini "nəzərdən keçirməyə" başlaşı. Cabab çox sadədir. Azərbaycan ordusunun ard-arda qələbələri, Hadrutun işğaldən azad ediləməsi tek rəsmi Yerevanın yox, hem de onun havadalarının canına elə bir vələvə saldı ki, eks-hükum eməliyyatları başlayandan bəri özüne xas olmanın seyr və temkin nümayis etdirən Putin müdrik susqunlığını pozmağa məcbur oldu. Bir neçə gün əvvəl zenglərinin cavablı qoyduğu azımsız kimi bunu rəsmi televiziyalarda da nümayiş etdirmək gülünç vəziyyətə saldıqi Paşinyanı qan-

van qəfil xarici işlər nazirlərinin görüşünü "nəzərdən keçirməyə" başlaşı. Cabab çox sadədir. Azərbaycan ordusunun ard-arda qələbələri, Hadrutun işğaldən azad ediləməsi tek rəsmi Yerevanın yox, hem de onun havadalarının canına elə bir vələvə saldı ki, eks-hükum eməliyyatları başlayandan bəri özüne xas olmanın seyr və temkin nümayis etdirən Putin müdrik susqunlığını pozmağa məcbur oldu. Bir neçə gün əvvəl zenglərinin cavablı qoyduğu azımsız kimi bunu rəsmi televiziyalarda da nümayiş etdirmək gülünç vəziyyətə saldıqi Paşinyanı qan-

mek cətindir. Güman yalnız ehtimallara, daha doğrusu, sənəddə eksini tapan müddecelərə qalır. Həmin müddeceləri bir da bənd-bənd xatırlayaq:

- 2020-ci ilin 10 oktyabr tarixi, saat 12:00-də etibarən humanitar məqsədlərə Beynəlxalq Qızılı Xaç Komitəsinin vasitəciliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi asırlar və digər saxlanılan şəxslər və ölenlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur;

- Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq;

şəxsiyətini "nəzərdən keçirməyə" başlaşı. Cabab çox sadədir. Azərbaycan ordusunun ard-arda qələbələri, Hadrutun işğaldən azad ediləməsi tek rəsmi Yerevanın yox, hem de onun havadalarının canına elə bir vələvə saldı ki, eks-hükum eməliyyatları başlayandan bəri özüne xas olmanın seyr və temkin nümayis etdirən Putin müdrik susqunlığını pozmaşa məcbur oldu. Bir neçə gün əvvəl zenglərinin cavablı qoyduğu azımsız kimi bunu rəsmi televiziyalarda da nümayiş etdirmək gülünç vəziyyətə saldıqi Paşinyanı qan-

mek cətindir. Güman yalnız ehtimallara, daha doğrusu, sənəddə eksini tapan müddecelərə qalır. Həmin müddeceləri bir da bənd-bənd xatırlayaq:

- 2020-ci ilin 10 oktyabr tarixi, saat 12:00-də etibarən humanitar məqsədlərə Beynəlxalq Qızılı Xaç Komitəsinin vasitəciliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi asırlar və digər saxlanılan şəxslər və ölenlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur;

- Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq;

şəxsiyətini "nəzərdən keçirməyə" başlaşı. Cabab çox sadədir. Azərbaycan ordusunun ard-arda qələbələri, Hadrutun işğaldən azad ediləməsi tek rəsmi Yerevanın yox, hem de onun havadalarının canına elə bir vələvə saldı ki, eks-hükum eməliyyatları başlayandan bəri özüne xas olmanın seyr və temkin nümayis etdirən Putin müdrik susqunlığını pozmaşa məcbur oldu. Bir neçə gün əvvəl zenglərinin cavablı qoyduğu azımsız kimi bunu rəsmi televiziyalarda da nümayiş etdirmək gülünç vəziyyətə saldıqi Paşinyanı qan-

mek cətindir. Güman yalnız ehtimallara, daha doğrusu, sənəddə eksini tapan müddecelərə qalır. Həmin müddeceləri bir da bənd-bənd xatırlayaq:

- 2020-ci ilin 10 oktyabr tarixi, saat 12:00-də etibarən humanitar məqsədlərə Beynəlxalq Qızılı Xaç Komitəsinin vasitəciliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi asırlar və digər saxlanılan şəxslər və ölenlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur;

- Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq;

şəxsiyətini "nəzərdən keçirməyə" başlaşı. Cabab çox sadədir. Azərbaycan ordusunun ard-arda qələbələri, Hadrutun işğaldən azad ediləməsi tek rəsmi Yerevanın yox, hem de onun havadalarının canına elə bir vələvə saldı ki, eks-hükum eməliyyatları başlayandan bəri özüne xas olmanın seyr və temkin nümayis etdirən Putin müdrik susqunlığını pozmaşa məcbur oldu. Bir neçə gün əvvəl zenglərinin cavablı qoyduğu azımsız kimi bunu rəsmi televiziyalarda da nümayiş etdirmək gülünç vəziyyətə saldıqi Paşinyanı qan-

mek cətindir. Güman yalnız ehtimallara, daha doğrusu, sənəddə eksini tapan müddecelərə qalır. Həmin müddeceləri bir da bənd-bənd xatırlayaq:

- 2020-ci ilin 10 oktyabr tarixi, saat 12:00-də etibarən humanitar məqsədlərə Beynəlxalq Qızılı Xaç Komitəsinin vasitəciliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi asırlar və digər saxlanılan şəxslər və ölenlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur;

- Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq;

şəxsiyətini "nəzərdən keçirməyə" başlaşı. Cabab çox sadədir. Azərbaycan ordusunun ard-arda qələbələri, Hadrutun işğaldən azad ediləməsi tek rəsmi Yerevanın yox, hem de onun havadalarının canına elə bir vələvə saldı ki, eks-hükum eməliyyatları başlayandan bəri özüne xas olmanın seyr və temkin nümayis etdirən Putin müdrik susqunlığını pozmaşa məcbur oldu. Bir neçə gün əvvəl zenglərinin cavablı qoyduğu azımsız kimi bunu rəsmi televiziyalarda da nümayiş etdirmək gülünç vəziyyətə saldıqi Paşinyanı qan-

mek cətindir. Güman yalnız ehtimallara, daha doğrusu, sənəddə eksini tapan müddecelərə qalır. Həmin müddeceləri bir da bənd-bənd xatırlayaq:

- 2020-ci ilin 10 oktyabr tarixi, saat 12:00-də etibarən humanitar məqsədlərə Beynəlxalq Qızılı Xaç Komitəsinin vasitəciliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi asırlar və digər saxlanılan şəxslər və ölenlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur;

- Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq;

şəxsiyətini "nəzərdən keçirməyə" başlaşı. Cabab çox sadədir. Azərbaycan ordusunun ard-arda qələbələri, Hadrutun işğaldən azad ediləməsi tek rəsmi Yerevanın yox, hem de onun havadalarının canına elə bir vələvə saldı ki, eks-hükum eməliyyatları başlayandan bəri özüne xas olmanın seyr və temkin nümayis etdirən Putin müdrik susqunlığını pozmaşa məcbur oldu. Bir neçə gün əvvəl zenglərinin cavablı qoyduğu azımsız kimi bunu rəsmi televiziyalarda da nümayiş etdirmək gülünç vəziyyətə saldıqi Paşinyanı qan-

mek cətindir. Güman yalnız ehtimallara, daha doğrusu, sənəddə eksini tapan müddecelərə qalır. Həmin müddeceləri bir da bənd-bənd xatırlayaq:

- 2020-ci ilin 10 oktyabr tarixi, saat 12:00-də etibarən humanitar məqsədlərə Beynəlxalq Qızılı Xaç Komitəsinin vasitəciliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi asırlar və digər saxlanılan şəxslər və ölenlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur;

- Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq;

şəxsiyətini "nəzərdən keçirməyə" başlaşı. Cabab çox sadədir. Azərbaycan ordusunun ard-arda qələbələri, Hadrutun işğaldən azad ediləməsi tek rəsmi Yerevanın yox, hem de onun havadalarının canına elə bir vələvə saldı ki, eks-hükum eməliyyatları başlayandan bəri özüne xas olmanın seyr və temkin nümayis etdirən Putin müdrik susqunlığını pozmaşa məcbur oldu. Bir neçə gün əvvəl zenglərinin cavablı qoyduğu azımsız kimi bunu rəsmi televiziyalarda da nümayiş etdirmək gülünç vəziyyətə saldıqi Paşinyanı qan-

mek cətindir. Güman yalnız ehtimallara, daha doğrusu, sənəddə eksini tapan müddecelərə qalır. Həmin müddeceləri bir da bənd-bənd xatırlayaq:

- 2020-ci ilin 10 oktyabr tarixi, saat 12:00-də etibarən humanitar məqsədlərə Beynəlxalq Qızılı Xaç Komitəsinin vasitəciliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi asırlar və digər saxlanılan şəxslər və ölenlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur;

- Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq;

şəxsiyətini "nəzərdən keçirməyə" başlaşı. Cabab çox sadədir. Azərbaycan ordusunun ard-arda qələbələri, Hadrutun işğaldən azad ediləməsi tek rəsmi Yerevanın yox, hem de onun havadalarının canına elə bir vələvə saldı ki, eks-hükum eməliyyatları başlayandan bəri özüne xas olmanın seyr və temkin nümayis etdirən Putin müdrik susqunlığını pozmaşa məcbur oldu. Bir neçə gün əvvəl zenglərinin cavablı qoyduğu azımsız kimi bunu rəsmi televiziyalarda da nümayiş etdirmək gülünç vəziyyətə saldıqi Paşinyanı qan-

mek cətindir. Güman yalnız ehtimallara, daha doğrusu, sənəddə eksini tapan müddecelərə qalır. Həmin müddeceləri bir da bənd-bənd xatırlayaq:

- 2020-ci ilin 10 oktyabr tarixi, saat 12:00-də etibarən humanitar məqsədlərə Beynəlxalq Qızılı Xaç Komitəsinin vasitəciliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi asırlar və digər saxlanılan şəxslər və ölenlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur;

- Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq;

şəxsiyətini "nəzərdən keçirməyə" başlaşı. Cabab çox sadədir. Azərbaycan ordusunun ard-arda qələbələri, Hadrutun işğaldən azad ediləməsi tek rəsmi Yerevanın yox, hem de onun havadalarının canına elə bir vələvə saldı ki, eks-hükum eməliyyatları başlayandan bəri özüne xas olmanın seyr və temkin nümayis etdirən Putin müdrik susqunlığını pozmaşa məcbur oldu. Bir neçə gün əvvəl zenglərinin cavablı qoyduğu azımsız kimi bunu rəsmi televiziyalarda da nümayiş etdirmək gülünç vəziyyətə saldıqi Paşinyanı qan-

mek cətindir. Güman yalnız ehtimallara, daha doğrusu, sənəddə eksini tapan müddecelərə qalır. Həmin müddeceləri bir da bənd-bənd xatırlayaq:

- 2020-ci ilin 10 oktyabr tarixi, saat 12:00-də etibarən humanitar məqsədlərə Beynəlxalq Qızılı Xaç Komitəsinin vasitəciliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi asırlar və digər saxlanılan şəxslər və ölenlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur;

- Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq;

şəxsiyətini "nəzərdən keçirməyə" başlaşı. Cabab çox sadədir. Azərbaycan ordusunun ard-arda qələbələri, Hadrutun işğaldən azad ediləməsi tek rəsmi Yerevanın yox, hem de onun havadalarının canına elə bir vələvə saldı ki, eks-hükum eməliyyatları başlayandan bəri özüne xas olmanın se

# ANA YURDUM, HƏR DAŞINA ÜZ QOYUM...

Bir ovuc torpaq

... Bəzən insan itirdiyi və əsərət altına olan vətənin bir ovuc torpağına ömrü boyu həsrat qalır və ömrü boyu gözleyir ki, o yurdan, o ocaqdan kimse bir ovuc torpaq getirsin və hamim adamın dünəşini deyisəndə o bir ovuc torpağı onun məzarına səpsinlər. O qədər həm-vətənimiz bu bir ovuc torpağın həsrətinin dünəşini deyisib və qarib bir yerde, özgə bir torpaqda defn olunub. Elibilər-niz bir ovuc torpaq her adama qismət olur! Əlbəttə, bu çox çətin bir məsələdir. Mən də bə dəfə Füzuliye və Cəbrayıla yola düşəndə yaxın dostlarımın biri xahiş etdi. Dedi ki, atam Medilinin işğaldan azad olunmasını eşidib çox sevinib. Özün də ora yola düşürsən. Bir ovuc torpaq getirsen kışının nefesi yenidən açılar və özünü orda hiss eləyər. Əlbəttə, işğaldan azad olunmuş kəndlərə getmək elə də asan deyil. Mən dəfələrlə 1994-cü ildə Füzuli və Cəbrayılin Cocuq Mərcanlı kəndləri azad olunanda o yurdalar getmişəm. Elibilər-ni uzaqdan görmüşəm. Üzüm plantasiyasının yuxarı tərəfi ermənilərin əlindəydi, aşağı tərəfində bizim mövqeyimiz və postumuz qurulmuşdu. Sentyabrın 27-dən başlayan əks-hükum zamanı Mehdiyi kəndi də işğaldan azad olunub. Çox çətinliklə olsa da, o yurda gedə bildim və ordan bir ovuc torpaq götürdüm. Kəndlərimizin və

ki polkovnik Rəşid Məmmədov Cəbrayıl polisinin gücüyle bugunlarda azad olunmuş Hadrud qəsəbəsinin və eləcə də Xocavənd rayonunun 12 kəndini bir vaxtlar ermənilərdən azad etmişdilər. O kəndlərdən biri də sahə eləmirənsə, Banazur kəndi idi. İşğaldan azad olunan o kəndlərdən çoxlu qənimət əldə edilmişdi. Və polkovnik Rəşid Məmmədovun adı gələndə ermənilər sican desisi axtarırdılar. Sonradan onun yeri deyisib Ağdamda göndərdilər, Ağdamdan Lənkərana aparıllar, Lənkərandan isə nazırılıya getirildi. Və müəmmələ avtomobil qəzası zamanı dünyasını deyişdi. Cəbrayıl və onun mərkəzi, o cümlədən Hadrud qəsəbəsi azad olunub. Bəlkə bu xəbəri haqq dünəşinə qoşmuşmuş Rəşid Məmmədovun ruhu eşidə və bir qədər sakit ola.

Süleymanlı da azad edilib

... 1992-ci ildə gedən ağır döyuşlər zamanı mən defələrlə polkovnik Rəşid Məmmədovla və onun müavini Vaqif Məherremovla o kənddə döyuşlərdə iştirak elemişəm. Sonradan Vaqif Məherremov Cəbrayıl rayon polis şöbəsinin rəisi təyin edildi. Yenə zəndim məni aldırmışsa, Vaqif Məherremov ele özü də Süleymanlı kəndindən idi. İndi qədər heç yadımdan çıxmır, mənə dedi ki, burda qəlem işləmər. Götür bu avtomati, sen da döyüse atı. Neca hayqırıda ərmenilərin yeddi arxa döneninə neca



Horadiz - o böyük kənd!

saxlanılması müddətində belə xalqda bir balaca bədbinlik yaranısa da, sonradan insanlar yəqin etdi ki, cənab prezyident xalqın yanındadı, bu döyüş, bu savaşa heç bir ermənipərət qüvvə saxlaya bilmez. Çünkü bu xalq da, bu millet də, bu dövlət de ermənilərin ne qədər saxta və yalançı olduğunu çox yaxşı bilir.

Alxanlıya mərmiilər yağır

Humanitar atsəkəsin olduğu günlərdə belə ermənilər bir dəqiqə da olsun sakitləşmə bilənlər. Onlar Füzulinin Horadiz şəhəri, Alxanlı, Şükürbəyli, Babı, Araytilli, Molla Məhərrəmli və o cümlədən digər kəndləri fasıləsiz olaraq ağır artilleriyadan və raketlərdən atəşə tuturlar. Hətta onların atlığı uzaqmənzilli rakətlərdən biri Araytilli kəndindəki əkin sahəsinə düşüb. Xoşbəxtlikdən hamim raket parlamayıb. Əger partlasayıdı, kəndə və mülki əhaliyə çox böyük ziyan vura bilərdi. ANAMA-nın əməkdaşları hamim raketin düşdüyü yeri nəzarətə götürüb və onun zərərsizləşdirmə istiqamətində qabaqlaçı tədbirlər görüblər. Fostor kimyəvi tərkibli olan bu raket çox dağıdıcı qüvvəyə malikdir. Üstəlik də onun dinc sakinlərə yönəldilməsi bir dəfədə ermənilərin iç üzün ifşa edir. Onlar öz simalarını və şəhərlərini o qədər itiriblər ki, nəyə deşən getməyə hazırlıdırlar.

Səhid atası ağlamadı

Şəhidlər bizim and və iman yerimizdir. Onların qanı tökülen yere biz bas qoymaliyiq. Ve necə ki, onların qanı tökülen yerde bizim əsgərlərimiz döyüşərək bu qışası alırlar və onu qiyamete saxlamırlar. Böyük Bəhmenli də öz şəhidi ile həmişə fərxi edib, qurur duyub. Şəhid Tural Qəmbərov Füzuli uğrunda gedən döyuşlərdə qəhrəmancasına döyüşərək hələk olub. Ancaq onun atası Firdənni Qurbanon ağlamayıb. Başını dik tutaraq deyib ki, Bəhmenli camata, siz mənim yanımdasınız, mənim arxamdasınız, meni heç vaxt ağlamaram. Və menim oğlum olmayıb. Və o, bu gün da sağdı. Çünkü



vənc yeri bilirlər. İnanın, Füzulidə, Cəbrayılda səhəbət elediyim insanların hər biri bu dövlətin etrafında bir yumruq kimi birləşdirirler.

Men ona sevindim ki, bu xalq ayaga qalxanda, birləşəndə çox möhtəşəm görünür. Göy üzü kimi, Yer üzü kimi, Güneş kimi qüdrəti ve işləqi görünür bu xalq! Bu yerdə yadına böyük Məmməd Arazın bu şeiri düşür:

Ana yurdum, her daşına üz qoyum,  
Her dərəndə caldığım saz yaşayır.  
Kimi sənin ciyində,  
sən kimirin...  
Şöhrətinə yaşadan az yaşayır.

Bu gileyədən qəlbin yaman yallanır:  
Cox ünvanda qacaq tərif yallanır.  
Bir ağılin budagından sallanır,  
Neça-neça ağılı dayaz yaşayır.

Gülüm, bir də görüşünə yubansam,  
Adımı tut, hərda dağlar dumansı.  
Gözünүү six,  
Hansi daşda su yansa,  
O daş altda Məmməd Araz yaşayır.

Və biz hamımız azad olunacaq torpaqlarımızın görüsünə gedəcəyik. O torpaqların daşını, qayasını öpüb üzümüzü yurd yerinə sürəcəyik. Və onda böyük Qələbəmizin sevincini yaşayacaqıq.

Və canından çox istədiyi Vətən yolunda da Şəhid oldu.

Faiq QISMƏTOĞLU  
"Ədalət" in xüsusi müxbiri  
Bakı-Füzuli-Cəbrayı-Bakı

## VƏTƏN MƏNƏ OĞUL DESƏ...

Düşmənin üç PUA-sı məhv edildi

Oktjabrın 12-a keçən gecə Ermenistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmənin iki PUA-sı, bu gün saat 10:00 radalarında isə Ağdam rayonu istiqamətində bir PUA-sı havə hicümündə müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.



Düşmən alayının tabor komandırı, xeyli canlı qüvvəsi məhv edildi

Oktjabrın 11-dən 12-a keçən gecə bütün cabha boyu vəziyat gərgin sabit qalıb.

Müdafıə Nazirliyindən Adəta.az-a verilən məlumatə görə, humanitar atsəkəs rejimində emal etməyən Ermenistan silahlı qüvvələrinin bölmələri itirdikləri mövqeləri geri qaytarmaq məqsədilə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində bir neçə dəfə kiçik qruplarla Azərbaycan Ordusuna məhvələrə basın etməyə cəhd göstərib.

Heyata keçirilən faaliyyətlər noticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayıda canlı qüvvəsi, 3 ədəd BM-21 "Qrad" rəqəmli atəşli reaktiv sistem, 1 ədəd T-72 tankı, bər neçə avtomobil texnikası məhv edilib və sıradan çıxarılmış.

Əldə olunan məlumatı osason döyiş əməliyyatları zamanı Ermenistan silahlı qüvvələrinin 9-cu alayının artilleriya roisi tabeliyində olan bölmə ilə Hadrut yaşayış məntəqəsindən geri çəkilərək. Qədim məscidi, qədim tarixi yerləri uculub dağılırlaşdırıb, da, indi ordaki ruhlar bir qədər sakitləşir. Sakitləşən birə Azərbaycan müsələyinin korifeylərindən olan Seyid Şuşinskiyin ruhudur. Axi bu torpaq, bu Vətən hem də bu böyük sənətkarın dünyaya göz açdığı ocaqdır. İndi görün bu kəndin işğaldan azad olunması ilə ne qədər insanlar da ruhu şad olub.

O balaca uşaq

Kərimbəyli kəndinin üstündə 5-6 yaşlı uşaq görürlər. Ve o 5-6 yaşlı uşaq əlinde balaca bayraqı dalgalandıraraq hayqırır. "Qarabağ Azərbaycandı!". Uşaqı bağrına basan Azərbaycan əsgəri isə sanki ona demek istəyir ki, tezliklə bütün kəndlərimizi, şəhərlərimizi azad edərək nəinki səni, bütün Azərbaycanı sevindirəcəyik. Ve bə, Azərbaycan əsgərinin çohrasında sevinci görürlər, sevgini hiss eləyirəm. Hiss eləyirəm ki, bu Azərbaycan əsgəri lap bu gün, lap sabah qəlebə bayrağını Füzuli şəhərinə sancacaq... Qubadlıya sancacaq... Laçın... Şuşaya sancacaq...

Məni o sevindirdi ki...

... Cəbhə boyu o kəndlərə, bütün mənətəqəllerə, bütün şəhərlərə, bütün qəhrəmancasına döyüşərək hələk olub. Ancaq onun atası Firdənni Qurbanon ağlamayıb. Başını dik tutaraq deyib ki, Bəhmenli camata, siz mənim yanımdasınız, mənim arxamdasınız, meni heç vaxt ağlamaram. Və menim oğlum olmayıb. Və o, bu gün da sağdı. Çünkü

"Sentyabrın 27-dən etibarən Ermenistanın Azərbaycan qarşı genişliyəsi təxribatları başlayıb".

Buna Azərbaycan Respublikasında akreditasiya olunmuş xariçi herbi atəşçələr və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilen briñeqdə Müdafıə Nazirliyinin (MN) Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-major Hüseyin Mahmudov deyib.

O bildir ki, Azərbaycan öz vətəndəşlərinin 1-ci alayının daimi disloksiası məntəqəsində 1-ci alayın dəfəsindən təkərən təkərən atışa qarşıdır. Tankeleyhino və digər bölmənin şəxsi heyəti də döyiş məhvələrə tək edib.

Hazırda qoşunlarımız bütün cabha boyu əməliyyat üstünlüyü malikdir.

**MN-in idarə rəisi: "Əks-həmələ əməliyyatı beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilir"**

"Sentyabrın 27-dən etibarən Ermenistanın Azərbaycan qarşı genişliyəsi təxribatları başlayıb".

Buna Azərbaycan Respublikasında akreditasiya olunmuş xariçi herbi atəşçələr və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilen briñeqdə Müdafıə Nazirliyinin (MN) Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-major Hüseyin Mahmudov deyib.

O bildir ki, Azərbaycan öz vətəndəşlərinin 1-ci alayının daimi disloksiası məntəqəsində 1-ci alayın dəfəsindən təkərən təkərən atışa qarşıdır. Tankeleyhino və digər bölmənin şəxsi heyəti də döyiş məhvələrə tək edib.

Azərbaycan Ordusunun yalnız Ermenistanın hərbi texnikasını hədəfələr. Lakin Ermenistan tərəfi Azərbaycanın mülki oblastını hədəfələr. Hətta Tomas Xəttindən uzaqda yerləşən şəhərlərə raket atır.

İdarə rəisi qeyd edib ki, bu gün Ermenistan Azərbaycanın qadımları və böyük şəhərlərindən olan Gəncəni rətəfələrə raket atışına məruz qoyub, noticəde xeyli sayıda mülki insan hələk olub və xəsarət alıb.

**"Bölgədəki vəziyyətin gərginləşməsinə görə məsuliyyət Ermenistanın üzərinə düşür"**

Humanitar atsəkəs rejimində emal etməyən Ermenistan silahlı qüvvələrinin döyiş əməliyyatları aparılan ərazilərdən yeri aralıq yərləşən şəhər və kəndlərimizi raket və artilleriya atışına tutmaqda davam edir.

Adəlat.az-in məlumatına görə, bu barədə Müdafıə Nazirliyinin boyanatında deyilir.

Boyanatda bildirilir: "Oktjabrın 10-u və 11-i tarixlərində, müxtəlif saatlarda Gonca və Mingəçevir şəhərləri, Goranboy, Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Cobrayıl rayonlarının kəndləri işğalçı ordu tərəfindən atəşə məruz qalıb. Noticədə xeyli sayıda sakın hələk olub və yaralanıb, mülki infrastruktur ciddi ziyanlar daşıyır.

Bölgədəki vəziyyətin gərginləşməsinə görə məsuliyyət təməkildə Ermenistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür".

**MN: Düşmənin alay komandirinin müavini məhv edilib**

Oktjabrın 10-dan 11-a keçən gecə bütün cabha boyu vəziyat gərgin sabit olub.

Döyiş əməliyyatları noticəsində Ermenistan ordusunun işgal etdiyi ərazilərdəki osas qüvvələri və ettiyatlara ciddi ziyan vurulub, silah-sursat və yanacaq tükmək izdirir.

Bu barədə Adəlat.az-Müdafıə Nazirliyindən məlumat verilib.

Ermenistan hərbi komandanlığının psixoloji gərginlik, şəxsi heyət isə qorxu içindədir. Ermeni əsgərlərinin komandirlərinə naməl ibarəti.

1-ci, 5-ci və 9-cu motoatıcı alayların döyiş məhvələrə özbaşına tərk edən hərbi qulluqçuların sayı kütüvələr halı alıb. Hərbi polis cür əsgərlərinin məcburən səngörələrə geri qaytarılması acizidir.

Məlumatə osason canlı qüvvə sarıdan xeyli itki verən döyiş əməliyyatında ənənəvi 1-ci motoatıcı alayın komandiri məmətəvəsi polkovnik-leytenant Artak Vanyan vərəvənə.

Hazırda qoşunlarımız bütün cabha boyu əməliyyat üstünlüyü malikdir.





Ayur Səfəri  
polis leytenantı

Ərəbcədən tərcümədə "itəetmə" mənasına gələn, tərəfdarları müsəlman adlandırılınan İslam dünyada 1,5 milyard nəfər yaxın ardıcılı olan, geniş yayılmış monoteist dinləndir. VII əsrin əvvəlində Ərəbistan yanmadasının mərkəzində - Məkkə və Mədina şəhərlərində təşəkkül tapmış və tezliklə dünyadan böyük hissəsine yavılmış İslamin banisi müsəlmanların Allahın elçisi və en böyük Peyğəmber kimi tanınışları Məkkə əhli Həzəret Məhəmməddir. İslamin əsas ehkamı - tek həqiqi ilahini - Allahı tanımadır. İslamin əsasları öz çatəssümünü Qur'an da təpmüşdür.

Quranın əqidi, ibadətlər, exlaq və səriət məsələləri ilə bağlı həmkərləri müsəlmanların din və dünya işlərini tənzim edir. Quran və Sünne İslamin əsas mənəvələri sayılır. Müsəlman cəmiyyətinin qayda-qanunları, exlaq normaları, mənəvi dəyərləri biki menəbə üzərində qurulur. Birinci və en əsas menəbə Qurandır. İslam sivilizasiyası, mədəniyyəti, elmər, exlaq, fikri, hüquq, incesəti Quran əsasında teşəkkül tapmış, Quranın getirdiyi mənəvi dəyərlərdən qidaşlanmışdır. Sünne - Peyğəmberin həyat yolu, nümunesi Quran'dan sonra İslamin ikinci əsası sayılır.

#### Sünne IX əsrde

Kodeks halına salınmışdır. Sünnenin əsas kimi götürülməsinə zəruri edən amillerden biri ondan ibarətdir ki, Quran bir çox məsələləri yalnız ümumi şəkildə qayır, onların tefərruatına varır. Belə hesab olunur ki, Sünne Quranı izah, təfir edir. İslam insanlar üçün genis bir vicedan azadlığı tanımıdır. İnsan istədiyi kimi düşünməkdə, istədiyi kimi inanmaqdə, istədiyi din və məzhebi seçməkdə sərbəstdir. İslam her bir şəxsin şəref və heysiyatını qoruyur. Müsəlmanlar qardaşdır. İnsan insana qardaşdır. İnsanlar bərabərdir. İslami ümuməsəri din edən xüsusiyyətlərdən biri de onun peyğəmberinin bütün ələmlər, bütün beşarıyyətə mərhamət olaraq göndəril-

məsidi. Qurani-Kərimdə Məhəmməd peyğəmberin beşəriyyət möjdə verən, xəbərdər edən və ələmlərə mərhamət olaraq göndərildiyi və peyğəmberlərin sonucusu olduğu bildirilir. İslamin universal bir din olmasının başqa bir tərifidə onun bütün zamanına ve məkanına müracət etməsidir. İslam bütün beşəriyyəti sevmeyi, onun dilini anlamayı, dərdinə çare qılmağı, dünyadakı bütün müsəlmanları düşünüb onların sevincinə-kədərindən şərık olmağı müsəlmanlığın ideallı həsab edir. İslam demokratiya, hüquq, adət, berabərlik və azadlıq ideyalarını tərənnüm etmiş, din, vicedan, inanc və egiđe məsələlərində müsəlmanlarla qeyri-müsləmanlar arasında berabərlik təmənici olmusdur. Azərbaycan İslam dininə, İslam mədəniyyətinə mənsub bir ölkədir.

#### İslam Azərbaycanda

VII əsrin ikinci yarısından etibarən derin kök salmış, insanların davranışına, düşüncəsinə, mənəviyyəti və mədəniyyəti müəyyənedici təsir göstərmədir. VII əsrin əvvellərində Ərəbistan yanmadasında meydana çıxan İslam tezliklə dünyadan böyük bir hissəsində yayıldı.

**Azərbaycan əhalisinin texminən 96 faizi müsəlmanlar, 4 faizi xristianlar, yəhudilər, bəhai'lər, krisnalar və digər dinlərin mənsubları təşkil edirlər. Ölkə müsəlmanlarının texminən 65-65 faizi şəhər, 35-40 faizi sūnī məzheb müsəlmanlarından ibarətdir. Xristianlığın, demək olar ki, bütün cərəyanları ölkəmizdə temsil olunmuşdur.**

**Bəli ki, Azərbaycanda pravoslav, katolik, lüteran və protestant təriqətlərin, eləcə də tarixi Alban kilsəsinin mənsubları olan xristianlar yaşayır. Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadılar qanun qarşısında bərabərdir. Hazırda ölkədə 749 din qurum qeydiyyatdan keçmişdir.**

Konfessional baxımdan onların 721-i İslam, 28-i şəhər - Islam (xristian - 17; yəhudü - 8; krisna - 1; bəhai - 2) təməylüdür. Azərbaycanda hemçinin 13 kilsə, 7 sinagog fealiyyət göstərir. 2017-ci ilde dini təhsil müəssisələrinin (kolleç) dövlət qeydiyyatına alınması prosesi başlayandan 10 dini təhsil müəssisəsi dövlət qeydiyyatına alınıb. Ölkə ərazisində 748 pir və ziyyəratgah fealiyyət göstərir, onlardan 25-i Bakı-Abşeron bölgəsinin pa-

yına düşür. Əger SSRİ dövründə Azərbaycanda cəmi 17 məscid fealiyyət göstərirdi, 2017-ci ilin əvvəline onların sayı 2166-ə çatmışdır.

#### Təkcə Bakı şəhərində 136 məscid mövcuddur

**Hazırda ölkədə 306 məscid dövlət tərəfindən tarixi abidə kimi qorunur. Bibiheybət məscid-ziyarətgah kompleksi, Təzəpir məscidi, İçərişəhər Cümə və Həzərət Məhəmməd məscidləri, Əjdərəb məscidi, Heydər məscidi, Şamaxı Cümə məscidi, Gəncə "İmamzadə" kompleksi və onlara digər dini abidə və məscid dövlət tərəfindən əsaslı şəkildə tamir və barpa edilərək dindarların istifadəsinə verilmişdir. Əshabi-Kəhf ziyarətgahı da daxili olmaqla adı çəkilən dini komplekslər Azərbaycanın İslam mədəni dəyərlər sisteminə əhəmiyyətli töhfə kimi qiymətləndirilə bilər. Müstaqillik dövründən İslam alımı ilə müasibət-lərin qurulması və inkişaf etdirilməsi Azərbaycanın xarici siyasetinin prioritet istiqamətlərindən birini təşkil etmişdir. Azərbaycanın ilk diplomatik missiyaları məhz müsəlman ölkələrdən fəaliyyətə başlaşmış, dövlətimiz qəsa zamadı İslam Əməkdaşlıq Təşkilatı və ISESCO kimi müsəlman dünəyinə birləşdirən qurumların fəal üzvüne çevrilmişdir.**

Azərbaycan tarixən sivilizasiyalara rasi diaqloq önləni töhfələr verən, dözmüşsülyün bütün formalarını redə edən humanist mənəvi məkan kimi öz mövqeyini qoruyub saxlaysa bilmirdi. İslam və Türk sivilizasiyalarının unikal vəhdət məkanlarından və önləni mərkezlerindən biri olmuş Azərbaycan da İslam dininin maddi və qeyri-maddi ırşının zenginləşməsinə hər zaman töhfəsi ni vermış, islam mədəniyyətinin ümumdünya əhəmiyyətinin yüksəlməsində mühüm rol oynamışdır. Xalqımız hemişa öz tarixi keçmişinə, mənəvi servetlərinə hörmət yanaşı, hətta 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin dövlət simvolu olan bayraqında İslama mənşələşmənə aks etdirmişdir. SSRİ-nin tərkibində olduğu dövrə basıqlarla maruz qalmışın baxmayaq, xalqımız dini ibadətgahların və məscidlərin hər hissəsini qoruyub saxlamış, dini dəyərlərinə sadıq qalmışdır. "Islam

Həmərəliyi İlli"nin əsas məqsədləri müsəlman aləmində birliyi möhkəmləndirmək, İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya göstərməkdir. İslam coğrafiyasında yerləşen ölkələr arasında Azərbaycan illi ölkədir ki, İslam hemərəliyi siyasi akt seviyəsində yüksəltmişdir və bütün illi həmin idəyələrin təhlilinə yönəlmış sistemli tədbirərin həyata keçirilməsinə həsr edir.

#### 2011-ci ildən

İslam Əməkdaşlıq Təşkilatı adlanan İslam Konfransı Təşkilatı Cənubi Amerika, Afrika, Avropa və Asiyada 57 müsəlman ölkəsinin birleşdirən beynəlxalq təşkilatdır. İOT BMT-dən sonra dünyada ikinci böyük beynəlxalq təşkilatdır. İslam dövlət tərəfindən təsdiq edilmişdir. Əshabi-Kəhf ziyarətgahı da daxili olmaqla adı çəkilən dini komplekslər Azərbaycanın İslam mədəni dəyərlər sisteminə əhəmiyyətli töhfə kimi qiymətləndirilə bilər. Müstaqillik dövründən İslam alımı ilə müasibət-lərin qurulması və inkişaf etdirilməsi Azərbaycanın xarici siyasetinin prioritet istiqamətlərindən birini təşkil etmişdir. Azərbaycanın ilk diplomatik missiyaları məhz müsəlman ölkələrdən fəaliyyətə başlaşmış, dövlətimiz qəsa zamadı İslam Əməkdaşlıq Təşkilatı və ISESCO kimi müsəlman dünəyinə birləşdirən qurumların fəal üzvüne çevrilmişdir.

Azərbaycan tarixən sivilizasiyalara rasi diaqloq önləni töhfələr verən, dözmüşsülyün bütün formalarını redə edən humanist mənəvi məkan kimi öz mövqeyini qoruyub saxlaysa bilmirdi. İslam və Türk sivilizasiyalarının unikal vəhdət məkanlarından və önləni mərkezlerindən biri olmuş Azərbaycan da İslam dininin maddi və qeyri-maddi ırşının zenginləşməsinə hər zaman töhfəsi ni vermış, islam mədəniyyətinin ümumdünya əhəmiyyətinin yüksəlməsində mühüm rol oynamışdır. Xalqımız hemişa öz tarixi keçmişinə, mənəvi servetlərinə hörmət yanaşı, hətta 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin dövlət simvolu olan bayraqında İslama mənşələşmənə aks etdirmişdir. SSRİ-nin tərkibində olduğu dövrə basıqlarla maruz qalmışın baxmayaq, xalqımız dini ibadətgahların və məscidlərin hər hissəsini qoruyub saxlamış, dini dəyərlərinə sadıq qalmışdır. "Islam

Hər zaman Ulu öndər Qafqazda yaşayış xalqların, o cümlədən Azərbaycan xalqlarının zənginləşməsindən, İslamın sülh və mədəniyyət dini olğunu bütün dünyaya göstərməkdir. İslam coğrafiyasında yerləşen ölkələr arasında Azərbaycan illi ölkədir ki, İslam hemərəliyi siyasi akt seviyəsində yüksəltmişdir və bütün illi həmin idəyələrin təhlilinə yönəlmış sistemli tədbirərin həyata keçirilməsinə həsr edir.

#### 2011-ci ildən

İslam Əməkdaşlıq Təşkilatı adlanan İslam Konfransı Təşkilatı Cənubi Amerika, Afrika, Avropa və Asiyada 57 müsəlman ölkəsinin birleşdirən beynəlxalq təşkilatdır. İOT BMT-dən sonra dünyada ikinci böyük beynəlxalq təşkilatdır. İslam dövlət tərəfindən təsdiq edilmişdir. Əshabi-Kəhf ziyarətgahı da daxili olmaqla adı çəkilən dini komplekslər Azərbaycanın İslam mədəni dəyərlər sisteminə əhəmiyyətli töhfə kimi qiymətləndirilə bilər. Müstaqillik dövründən İslam alımı ilə müasibət-lərin qurulması və inkişaf etdirilməsi Azərbaycanın xarici siyasetinin prioritet istiqamətlərindən birini təşkil etmişdir. Azərbaycanın ilk diplomatik missiyaları məhz müsəlman ölkələrdən fəaliyyətə başlaşmış, dövlətimiz qəsa zamadı İslam Əməkdaşlıq Təşkilatı və ISESCO kimi müsəlman dünəyinə birləşdirən qurumların fəal üzvüne çevrilmişdir.

Azərbaycan tarixən sivilizasiyalara rasi diaqloq önləni töhfələr verən, dözmüşsülyün bütün formalarını redə edən humanist mənəvi məkan kimi öz mövqeyini qoruyub saxlaysa bilmirdi. İslam və Türk sivilizasiyalarının unikal vəhdət məkanlarından və önləni mərkezlerindən biri olmuş Azərbaycan da İslam dininin maddi və qeyri-maddi ırşının zenginləşməsinə hər zaman töhfəsi ni vermış, islam mədəniyyətinin ümumdünya əhəmiyyətinin yüksəlməsində mühüm rol oynamışdır. Xalqımız hemişa öz tarixi keçmişinə, mənəvi servetlərinə hörmət yanaşı, hətta 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin dövlət simvolu olan bayraqında İslama mənşələşmənə aks etdirmişdir. SSRİ-nin tərkibində olduğu dövrə basıqlarla maruz qalmışın baxmayaq, xalqımız dini ibadətgahların və məscidlərin hər hissəsini qoruyub saxlamış, dini dəyərlərinə sadıq qalmışdır. "Islam

Hər zaman Ulu öndər Qafqazda yaşayış xalqların, o cümlədən Azərbaycan xalqlarının zənginləşməsindən, İslamın sülh və mədəniyyət dini olğunu bütün dünyaya göstərməkdir. İslam coğrafiyasında yerləşen ölkələr arasında Azərbaycan illi ölkədir ki, İslam hemərəliyi siyasi akt seviyəsində yüksəltmişdir və bütün illi həmin idəyələrin təhlilinə yönəlmış sistemli tədbirərin həyata keçirilməsinə həsr edir.

Hər zaman Ulu öndər Qafqazda yaşayış xalqların, o cümlədən Azərbaycan xalqlarının zənginləşməsindən, İslamın sülh və mədəniyyət dini olğunu bütün dünyaya göstərməkdir. İslam coğrafiyasında yerləşen ölkələr arasında Azərbaycan illi ölkədir ki, İslam hemərəliyi siyasi akt seviyəsində yüksəltmişdir və bütün illi həmin idəyələrin təhlilinə yönəlmış sistemli tədbirərin həyata keçirilməsinə həsr edir.

Hər zaman Ulu öndər Qafqazda yaşayış xalqların, o cümlədən Azərbaycan xalqlarının zənginləşməsindən, İslamın sülh və mədəniyyət dini olğunu bütün dünyaya göstərməkdir. İslam coğrafiyasında yerləşen ölkələr arasında Azərbaycan illi ölkədir ki, İslam hemərəliyi siyasi akt seviyəsində yüksəltmişdir və bütün illi həmin idəyələrin təhlilinə yönəlmış sistemli tədbirərin həyata keçirilməsinə həsr edir.

Hər zaman Ulu öndər Qafqazda yaşayış xalqların, o cümlədən Azərbaycan xalqlarının zənginləşməsindən, İslamın sülh və mədəniyyət dini olğunu bütün dünyaya göstərməkdir. İslam coğrafiyasında yerləşen ölkələr arasında Azərbaycan illi ölkədir ki, İslam hemərəliyi siyasi akt seviyəsində yüksəltmişdir və bütün illi həmin idəyələrin təhlilinə yönəlmış sistemli tədbirərin həyata keçirilməsinə həsr edir.

Hər zaman Ulu öndər Qafqazda yaşayış xalqların, o cümlədən Azərbaycan xalqlarının zənginləşməsindən, İslamın sülh və mədəniyyət dini olğunu bütün dünyaya göstərməkdir. İslam coğrafiyasında yerləşen ölkələr arasında Azərbaycan illi ölkədir ki, İslam hemərəliyi siyasi akt seviyəsində yüksəltmişdir və bütün illi həmin idəyələrin təhlilinə yönəlmış sistemli tədbirərin həyata keçirilməsinə həsr edir.

Hər zaman Ulu öndər Qafqazda yaşayış xalqların, o cümlədən Azərbaycan xalqlarının zənginləşməsindən, İslamın sülh və mədəniyyət dini olğunu bütün dünyaya göstərməkdir. İslam coğrafiyasında yerləşen ölkələr arasında Azərbaycan illi ölkədir ki, İslam hemərəliyi siyasi akt seviyəsində yüksəltmişdir və bütün illi həmin idəyələrin təhlilinə yönəlmış sistemli tədbirərin həyata keçirilməsinə həsr edir.

Hər zaman Ulu öndər Qafqazda yaşayış xalqların, o cümlədən Azərbaycan xalqlarının zənginləşməsindən, İslamın sülh və mədəniyyət dini olğunu bütün dünyaya göstərməkdir. İslam coğrafiyasında yerləşen ölkələr arasında Azərbaycan illi ölkədir ki, İslam hemərəliyi siyasi akt seviyəsində yüksəltmişdir və bütün illi həmin idəyələrin təhlilinə yönəlmış sistemli tədbirərin həyata keçirilməsinə həsr edir.

Hər zaman Ulu öndər Qafqazda yaşayış xalqların, o cümlədən Azərbaycan xalqlarının zənginləşməsindən, İslamın sülh və mədəniyyət dini olğunu bütün dünyaya göstərməkdir. İslam coğrafiyasında yerləşen ölkələr arasında Azərbaycan illi ölkədir ki, İslam hemərəliyi siyasi akt seviyəsində yüksəltmişdir və bütün illi həmin idəyələrin təhlilinə yönəlmış sistemli tədbirərin həyata keçirilməsinə həsr edir.

Hər zaman Ulu öndər Qafqazda yaşayış xalqların, o cümlədən Azərbaycan xalqlarının zənginləşməsindən, İslamın sülh və mədəniyyət dini olğunu bütün dünyaya göstərməkdir. İslam coğrafiyasında yerləşen ölkələr arasında Azərbaycan illi ölkədir ki, İslam hemərəliyi siyasi akt seviyəsində yüksəltmişdir və bütün illi həmin idəyələrin təhlilinə yönəlmış sistemli tədbirərin həyata keçirilməsinə həsr edir.

Hər zaman Ulu öndər Qafqazda yaşayış xalqların, o cümlədən Azərbaycan xalqlarının zənginləşməsindən, İslam







VƏQİF YUSİFLİ

## ŞAHMAR HÜSEYNOV

Ölli yaşına in yarım qalrırdı (1939, iyul-1988, yanvar). Yaziçilar Birliyindən toza ev almışdır. Sevinirdi, hələ içərisinə girmədiyi o evə hayatdan boyanardı. Anma Şahmar Hüseynov aldığı o toza evda bir gün da yaşaya bilmədi, amansız infarkt ona aman vermedi ki, iləsliyində bir o evde xəşbəxt günlər keçirsin. O infarkt yazmaq istədiyi, amma bu qəfi ölçüm sababından yaşa bilmədiyi nəcə hekayənin süjetini də özüyən apardı. Yaşasayıdı, indi 81 laşı olardı, amma man Şahmar Hüseynov heç cür bu yaşa təsəvvür edə bilmirən. O monim yaddaşdamda dolu bədəni, ləpə bigi işqilərə görə yaşır, 40-49 yaşlarında. O lidi onun hekayələrinə oxuyurdum, arzum bu idi ki, bu gözəl hekayələr haqqında nəsa bir söz deyim.

Şahmar Hüseynov çok səd bir ömür yolu kecdi. Xanlan rayonunun Narimanov kəndində doğulmuşdu, orta məktəb bitirmişdi, İncəsənət institutunun tələbəsi olmuşdu və 1966-cı ildən tə ömrinə sonucan A.Saïq adlına Kukla teatrında aktör kimi çalışdı. 1976-ci ildən ilək hekayələri çap olundu ("Uluduz" jurnalında), həyata çox ağır-əclərlə üzəsən, maddi cəhətdən sıxımlı keçirən Şahmarın edəbiyyatda uğurları ona sevindən bəxər eldi. Hekayələri haqqında tanınmış yazıçılar tarif səyəldilər (hom sağlığında, hom dölməndən sonra). Görün necə: "Kukla teatr" monim "Qaravallı" asomri təməsəyə qoyanda Şahmari bir aktör kimi tanımışdır. Həmin əsər Bakıda, Tiflisde, Moskvdə göstəriləndə Şahmarın öz rəsmini son dərəcə somimi və ehtirasla oynaması diqqəti çəkdi. Az sona edib jurnalarda çap olunan maraqlı, gőzəl hekayələrinə oxundum. İncə döyü, yüksək hissəsiyyətlə yanaşı, həmin somiyyətinə hekayələrlərə görəndim. Ölməndən sonra o, Yazıçilar Birliyinin tösil etdiyi Mirzo Fətəli Axundov adına ədəbi mükafatı layiq görüldü" (Anar).

## "Ədəbiyyat və incəsənət" qəzetiinin nəşr şöbəsində

*İslidiyim vaxtlar Şahmar ədəbiyyatın qapısını utana-utana döyan gələnlərin bürüdü. Bir neçə məraqlı hekayəsinə çar elədim. Kifayət qədər informasiya bolğulu olan hekayələrindən təbii, bədii düşüncə, sütəf, qurulus baxımlınamırsın yəni əlamətləri göründürdül"* (Sabir Əhmədli).

"Şahmar böyük yaxşıdır, hər seydon əvvəl ona gör ki, demek istədimiñi bəzəksiz-dizəksiz deməyi bacır... Büttün somiyyətiyim bir də təkrar eləyim ki, hemişə Şahmar kimi sakit, səssiz-kıysız, qışqırızsız, boyalar işlətdən, obrazlı ifadələr ax-

## İKİ ŞAHMAR - İKİ NİSGİL

("Unudulmazlar" silsiləsindən)

tərmədan yazmaq istəmişəm" (Mövlid Süleymanlı). Şahmar cəmi iki kitabı çap etdi. Hekayələrin Tamara Kalyakina torosundan rəs dilişən tərcümə olunanları da yadmışdır. Tamara Georgievna da onun hekayələrində böyük yaşlı nəfisi olduğunu etraf edirdi" (Məmməd Oruc).

Şahmar neçə yazuçı idi? Bu suali ona görə sələndirirəm ki, indiki gənc yazarların cox Şahmar Hüseynovun hekayələrini oxumayırlar. Şahmar Hüseynovundan kənddən doğulmuşdu, yaşlarında da kənddən cəzibəsindən ayrılmadı. Amma şəhərdə yaşadı, teatr alomindəydi, yazuçı və aktyor dostlarının etrafındaydı. Ona görə onun hekayələrində kənddə şəhərələr, vərəkən digərincən kecid diqqəti cel edir. O kənddə şəhərin- bu iki məkəndə yaşayış insanların olasılığını bəzilər kimi qarşılamağa gotirib çıxarmadı. Anma Şahmarın bozı hekayələrində şəhər mühümüntən aliş bilməməzlik, narahatlılıq da hiss olundur. Kənddən gələn, şəhərin min cür qoribiliyinə adet edə bilməyən, qasib qalan, fätişləşən, cox zaman aldanın, neytronon bir kəndci sadolindən doğurdu bənarətli.

Onun yazılarında insan, onun menəvi aləmi, düşübüy stress vəziyyətləri diqqəti çəkirdi, amma bu çıxmazlıqla bir ümidi parlıltı da vardi.

*Mon onun "Köynək" və "Yaxın qohum" hekayələrinin*

*bir neçə dəfə oxumuşam, hər dəfə gənc yazarlardan yeri bəyinətək oxumaq bəyinətək. Həyir ki, kəs bu köynəkən dili sadə, aydın, anlaşılmış, obrazları kolordu, həyatı, psixoloji yüksək ilə diqqəti çəkdi. Məsələ bəsburadır ki, Şahmarın hekayələri naturaç qox xaxın id, təsvirlər son dərəcə inandırıcıdır. "Köynək" qəzəbəsinin qəhrəmanı Yusif kəndi, atasına bir məktub göndərdir.*

Məktubda yazar ki: "Dədə, monim baremdən nügar qalmayıb. Yaşışın, yaşıx da dolanırm. Monim səz bir işim düşüb, dədə. Bilsərən ki, nə vaxtdı institutu qurtarıbmışam, elo o vaxtdan da burda işləyirəm. Aman o xeyri? No ev işləmən, no vəzifəm. Yüzlər getmən direktorunun yarına, deyir elə gözlə, gözlə. Çıxbıq getmən istədim, amma fikrimi deyidim. Bu yaxında bizo yeni direktor müvəffək olıb. Bir aynı tərəf adımdan burda ona bışına vər. Həmin əsər direktor müvəffək olıb. Aman o xeyri? No ev işləmən, no vəzifəm. Yüzlər getmən direktorunun yarına, deyir elə gözlə, gözlə. Çıxbıq getmən istədim, amma fikrimi deyidim. Bu yaxında bizo yeni direktor müvəffək olıb. Bir aynı tərəf adımdan burda ona bışına vər. Həmin əsər direktor müvəffək olıb. Aman o xeyri? No ev işləmən, no vəzifəm. Yüzlər getmən direktorunun yarına, deyir elə gözlə, gözlə. Çıxbıq getmən istədim, amma fikrimi deyidim. Bu yaxında bizo yeni direktor müvəffək olıb. Bir aynı tərəf adımdan burda ona bışına vər. Həmin əsər direktor müvəffək olıb. Aman o xeyri? No ev işləmən, no vəzifəm. Yüzlər getmən direktorunun yarına, deyir elə gözlə, gözlə. Çıxbıq getmən istədim, amma fikrimi deyidim. Bu yaxında bizo yeni direktor müvəffək olıb. Bir aynı tərəf adımdan burda ona bışına vər. Həmin əsər direktor müvəffək olıb. Aman o xeyri? No ev işləmən, no vəzifəm. Yüzlər getmən direktorunun yarına, deyir elə gözlə, gözlə. Çıxbıq getmən istədim, amma fikrimi deyidim. Bu yaxında bizo yeni direktor müvəffək olıb. Bir aynı tərəf adımdan burda ona bışına vər. Həmin əsər direktor müvəffək olıb. Aman o xeyri? No ev işləmən, no vəzifəm. Yüzlər getmən direktorunun yarına, deyir elə gözlə, gözlə. Çıxbıq getmən istədim, amma fikrimi deyidim. Bu yaxında bizo yeni direktor müvəffək olıb. Bir aynı tərəf adımdan burda ona bışına vər. Həmin əsər direktor müvəffək olıb. Aman o xeyri? No ev işləmən, no vəzifəm. Yüzlər getmən direktorunun yarına, deyir elə gözlə, gözlə. Çıxbıq getmən istədim, amma fikrimi deyidim. Bu yaxında bizo yeni direktor müvəffək olıb. Bir aynı tərəf adımdan burda ona bışına vər. Həmin əsər direktor müvəffək olıb. Aman o xeyri? No ev işləmən, no vəzifəm. Yüzlər getmən direktorunun yarına, deyir elə gözlə, gözlə. Çıxbıq getmən istədim, amma fikrimi deyidim. Bu yaxında bizo yeni direktor müvəffək olıb. Bir aynı tərəf adımdan burda ona bışına vər. Həmin əsər direktor müvəffək olıb. Aman o xeyri? No ev işləmən, no vəzifəm. Yüzlər getmən direktorunun yarına, deyir elə gözlə, gözlə. Çıxbıq getmən istədim, amma fikrimi deyidim. Bu yaxında bizo yeni direktor müvəffək olıb. Bir aynı tərəf adımdan burda ona bışına vər. Həmin əsər direktor müvəffək olıb. Aman o xeyri? No ev işləmən, no vəzifəm. Yüzlər getmən direktorunun yarına, deyir elə gözlə, gözlə. Çıxbıq getmən istədim, amma fikrimi deyidim. Bu yaxında bizo yeni direktor müvəffək olıb. Bir aynı tərəf adımdan burda ona bışına vər. Həmin əsər direktor müvəffək olıb. Aman o xeyri? No ev işləmən, no vəzifəm. Yüzlər getmən direktorunun yarına, deyir elə gözlə, gözlə. Çıxbıq getmən istədim, amma fikrimi deyidim. Bu yaxında bizo yeni direktor müvəffək olıb. Bir aynı tərəf adımdan burda ona bışına vər. Həmin əsər direktor müvəffək olıb. Aman o xeyri? No ev işləmən, no vəzifəm. Yüzlər getmən direktorunun yarına, deyir elə gözlə, gözlə. Çıxbıq getmən istədim, amma fikrimi deyidim. Bu yaxında bizo yeni direktor müvəffək olıb. Bir aynı tərəf adımdan burda ona bışına vər. Həmin əsər direktor müvəffək olıb. Aman o xeyri? No ev işləmən, no vəzifəm. Yüzlər getmən direktorunun yarına, deyir elə gözlə, gözlə. Çıxbıq getmən istədim, amma fikrimi deyidim. Bu yaxında bizo yeni direktor müvəffək olıb. Bir aynı tərəf adımdan burda ona bışına vər. Həmin əsər direktor müvəffək olıb. Aman o xeyri? No ev işləmən, no vəzifəm. Yüzlər getmən direktorunun yarına, deyir elə gözlə, gözlə. Çıxbıq getmən istədim, amma fikrimi deyidim. Bu yaxında bizo yeni direktor müvəffək olıb. Bir aynı tərəf adımdan burda ona bışına vər. Həmin əsər direktor müvəffək olıb. Aman o xeyri? No ev işləmən, no vəzifəm. Yüzlər getmən direktorunun yarına, deyir elə gözlə, gözlə. Çıxbıq getmən istədim, amma fikrimi deyidim. Bu yaxında bizo yeni direktor müvəffək olıb. Bir aynı tərəf adımdan burda ona bışına vər. Həmin əsər direktor müvəffək olıb. Aman o xeyri? No ev işləmən, no vəzifəm. Yüzlər getmən direktorunun yarına, deyir elə gözlə, gözlə. Çıxbıq getmən istədim, amma fikrimi deyidim. Bu yaxında bizo yeni direktor müvəffək olıb. Bir aynı tərəf adımdan burda ona bışına vər. Həmin əsər direktor müvəffək olıb. Aman o xeyri? No ev işləmən, no vəzifəm. Yüzlər getmən direktorunun yarına, deyir elə gözlə, gözlə. Çıxbıq getmən istədim, amma fikrimi deyidim. Bu yaxında bizo yeni direktor müvəffək olıb. Bir aynı tərəf adımdan burda ona bışına vər. Həmin əsər direktor müvəffək olıb. Aman o xeyri? No ev işləmən, no vəzifəm. Yüzlər getmən direktorunun yarına, deyir elə gözlə, gözlə. Çıxbıq getmən istədim, amma fikrimi deyidim. Bu yaxında bizo yeni direktor müvəffək olıb. Bir aynı tərəf adımdan burda ona bışına vər. Həmin əsər direktor müvəffək olıb. Aman o xeyri? No ev işləmən, no vəzifəm. Yüzlər getmən direktorunun yarına, deyir elə gözlə, gözlə. Çıxbıq getmən istədim, amma fikrimi deyidim. Bu yaxında bizo yeni direktor müvəffək olıb. Bir aynı tərəf adımdan burda ona bışına vər. Həmin əsər direktor müvəffək olıb. Aman o xeyri? No ev işləmən, no vəzifəm. Yüzlər getmən direktorunun yarına, deyir elə gözlə, gözlə. Çıxbıq getmən istədim, amma fikrimi deyidim. Bu yaxında bizo yeni direktor müvəffək olıb. Bir aynı tərəf adımdan burda ona bışına vər. Həmin əsər direktor müvəffək olıb. Aman o xeyri? No ev işləmən, no vəzifəm. Yüzlər getmən direktorunun yarına, deyir elə gözlə, gözlə. Çıxbıq getmən istədim, amma fikrimi deyidim. Bu yaxında bizo yeni direktor müvəffək olıb. Bir aynı tərəf adımdan burda ona bışına vər. Həmin əsər direktor müvəffək olıb. Aman o xeyri? No ev işləmən, no vəzifəm. Yüzlər getmən direktorunun yarına, deyir elə gözlə, gözlə. Çıxbıq getmən istədim, amma fikrimi deyidim. Bu yaxında bizo yeni direktor müvəffək olıb. Bir aynı tərəf adımdan burda ona bışına vər. Həmin əsər direktor müvəffək olıb. Aman o xeyri? No ev işləmən, no vəzifəm. Yüzlər getmən direktorunun yarına, deyir elə gözlə, gözlə. Çıxbıq getmən istədim, amma fikrimi deyidim. Bu yaxında bizo yeni direktor müvəffək olıb. Bir aynı tərəf adımdan burda ona bışına vər. Həmin əsər direktor müvəffək olıb. Aman o xeyri? No ev işləmən, no vəzifəm. Yüzlər getmən direktorunun yarına, deyir elə gözlə, gözlə. Çıxbıq getmən istədim, amma fikrimi deyidim. Bu yaxında bizo yeni direktor müvəffək olıb. Bir aynı tərəf adımdan burda ona bışına vər. Həmin əsər direktor müvəffək olıb. Aman o xeyri? No ev işləmən, no vəzifəm. Yüzlər getmən direktorunun yarına, deyir elə gözlə, gözlə. Çıxbıq getmən istədim, amma fikrimi deyidim. Bu yaxında bizo yeni direktor müvəffək olıb. Bir aynı tərəf adımdan burda ona bışına vər. Həmin əsər direktor müvəffək olıb. Aman o xeyri? No ev işləmən, no vəzifəm. Yüzlər getmən direktorunun yarına, deyir elə gözlə, gözlə. Çıxbıq getmən istədim, amma fikrimi deyidim. Bu yaxında bizo yeni direktor müvəffək olıb. Bir aynı tərəf adımdan burda ona bışına vər. Həmin əsər direktor müvəffək olıb. Aman o xeyri? No ev işləmən, no vəzifəm. Yüzlər getmən direktorunun yarına, deyir elə gözlə, gözlə. Çıxbıq getmən istədim, amma fikrimi deyidim. Bu yaxında bizo yeni direktor müvəffək olıb. Bir aynı tərəf adımdan burda ona bışına vər. Həmin əsər direktor müvəffək olıb. Aman o xeyri? No ev işləmən, no vəzifəm. Yüzlər getmən direktorunun yarına, deyir elə gözlə, gözlə. Çıxbıq getmən istədim, amma fikrimi deyidim. Bu yaxında bizo yeni direktor müvəffək olıb. Bir aynı tərəf adımdan burda ona bışına vər. Həmin əsər direktor müvəffək olıb. Aman o xeyri? No ev işləmən, no vəzifəm. Yüzlər getmən direktorunun yarına, deyir elə gözlə, gözlə. Çıxbıq getmən istədim, amma fikrimi deyidim. Bu yaxında bizo yeni direktor müvəffək olıb. Bir aynı tərəf adımdan burda ona bışına vər. Həmin əsər direktor müvəffək olıb. Aman o xeyri? No ev işləmən, no vəzifəm. Yüzlər getmən direktorunun yarına, deyir elə gözlə, gözlə. Çıxbıq getmən istədim, amma fikrimi deyidim. Bu yaxında bizo yeni direktor müvəffək olıb. Bir aynı tərəf adımdan burda ona bışına vər. Həmin əsər direktor müvəffək olıb. Aman o xeyri? No ev işləmən, no vəzifəm. Yüzlər getmən direktorunun yarına, deyir elə gözlə, gözlə. Çıxbıq getmən istədim, amma fikrimi deyidim. Bu yaxında bizo yeni direktor müvəffək olıb. Bir aynı tərəf adımdan burda ona bışına vər. Həmin əsər direktor müvəffək olıb. Aman o xeyri? No ev işləmən, no vəzifəm. Yüzlər getmən direktorunun yarına, deyir elə gözlə, gözlə. Çıxbıq getmən istədim, amma fikrimi deyidim. Bu yaxında bizo yeni direktor müvəffək olıb. Bir aynı tərəf adımdan burda ona bışına vər. Həmin əsər direktor müvəffək olıb. Aman o xeyri? No ev işləmən, no vəzifəm. Yüzlər getmən direktorunun yarına, deyir elə gözlə, gözlə. Çıxbıq getmən istədim, amma fikrimi deyidim. Bu yaxında bizo yeni direktor müvəffək olıb. Bir aynı tərəf adımdan burda ona bışına vər. Həmin əsər direktor müvəffək olıb. Aman o xeyri? No ev işləmən, no vəzifəm. Yüzlər getmən direktorunun yarına, deyir elə gözlə, gözlə. Çıxbıq getmən istədim, amma fikrimi deyidim. Bu yaxında bizo yeni direktor müvəffək olıb. Bir aynı tərəf adımdan burda ona bışına vər. Həmin əsər direktor müvəffək olıb. Aman o xeyri? No ev işləmən, no vəzifəm. Yüzlər getmən direktorunun yarına, deyir elə gözlə, gözlə. Çıxbıq getmən istədim, amma fikrimi deyidim. Bu yaxında bizo yeni direktor müvəffək olıb. Bir aynı tərəf adımdan burda ona bışına vər. Həmin əsər direktor müvəffək olıb. Aman o xeyri? No ev işləmən, no vəzifəm. Yüzlər getmən direktorunun yarına, deyir elə gözlə, gözlə. Çıxbıq getmən istədim, amma fikrimi deyidim. Bu yaxında bizo yeni direktor müvəffək olıb. Bir aynı tərəf adımdan burda ona bışına vər. Həmin əsər direktor müvəffək olıb. Aman o xeyri? No ev işləmən, no vəzifəm. Yüzlər getmən direktorunun yarına, deyir elə gözlə, gözlə. Çıxbıq getmən istədim, amma fikrimi deyidim. Bu yaxında bizo yeni direktor müvəffək olıb. Bir aynı tərəf adımdan burda ona bışına vər. Həmin